

Elmi və tədris- metodik əsərlərinin siyahısı

I. SCOPUS VƏ Web of Science sistemində məqalələr:

1. Велиев Ф.А. Изменение натяжение основы при выработке тканей с переменной плотности по утку. Изв. ВУЗОВ «Технология текстильной пром .» Ивановский текст,инсттут 1988 №6, с 59-61
2. Велиев Ф.А. Влияние динамики товарного регулятора на расстояния между уточинами нитями при выработке тканей переменной плотности по утку. Изв. ВУЗов «Технология текст пром.» Ивановский текст,инсттут 1989, №6,с 45–49
3. Велиев Ф.А. Определение технологических параметров тканей с переменной плотности по утку. Изв. ВУЗов «Технология текстильной промышленности» Ивановский текст,инсттут 1990 № 3 с 41 – 43,
4. Велиев Ф.А, Горохов Е.В. Реализация произвольного рапорта плотности с помощью микропроцессора. Изв. ВУЗов «Технология текстильной промышленности» Ивановский текст,инсттут 1991 № 2 с .72 – 74
5. Велиев Ф.А., Бурнашев Р. ,О прочности тканей переменной плотности. Изв. ВУЗов «Технология текстильной промышленности» Ивановский текст,инсттут 1992№ 5 с 39 – 41
6. Велиев Ф.А., Бурнашев Р. , О прочности стрктуры ткани переменной плотности на границе плотного и разреженного участков. Изв. ВУЗов «Технология текстильной промышленности» Ивановский текст,инсттут 1992№ 4 с 37- – 40
6. F. Veliev,, Sailov R. Kerimov Q . Determination of the heat distribution in the raw cotton packed in the coil , «EUREKA: Physics and Engineering» Number Tallinn, Estonia. 2017s №3pp 33-11 <http://journal.eu-jr.eu/engineering/article/view/359/338>
7. F. Veliev,, Sailov R. Kerimov Q . Research into the process of mechanical formation of the upper part of a raw cotton bundl. Восточно-Европейского журнала передовых технологий" № 4/1 (88) 2017.(jet.com.au) с 36-48
<http://journals.uran.ua/eejet/article/view/108948/103993>
8. F. Veliev,, M., Nuriyev I.M. Seydaliyev, K. Dadashova, G. Z. Jabbarova, Allahverdiyeva İ.F. Analysis of the formation of filament winding in terms of force interactions between threads Восточно-Европейского журнала передовых технологий" № 6/1 (90) 2017.(jet.com.au) с 11-18
<http://journals.uran.ua/eejet/article/view/118961/209129>
9. F. Veliev,, Nuriyev N.M.,.Həmidov H., Sailov R. A., Seydaliyev I.M., Jabbarova G. Z. Development of a Device for Continuously Monitoring the Parameters of the Winding Structure of Textile Bobbins. *Ingenieria Solidaria* / Volumen 14 / Numero 24 / enero 2018 (Articulo sin editar) Kolumbiya <https://doi.org/10.16925.v14i24.2183>
10. F. Veliev,, Sailov R., Kerimova N., Safaova T., Imailzade M.,.Sultanov E Influence of storage duration and density of raw cotton on the mechanics of the interaction process between feeding rollers in the cleaners of large impuritiesВосточно-Европейского журнала передовых технологий" № 3/1 (93) 2018 .(jet.com.au) с 75-81
<http://journals.uran.ua/eejet/article/view/132493/132028>
11. F. Veliev,, Sailov, R. A. Influence of elastic characteristics of raw cotton on the mechanics of feed rollers in the cleaners from large impurities. Восточно-Европейского журнала

передовых технологий" 5/1 (95) (2018) .(jet.com.au) с 53-61
<http://journals.uran.ua/eejet/article/view/143133/142466>

12. F. Veliev,, Ahmedov B ., Najafov A . .,Abdullayev A. , Chalabi I. Calculation of toothed gear mechanisms in machines and assemblies considering the effect of lubricants. Восточно-Европейского журнала передовых технологий" 5/7 (95) (2018) .(jet.com.au) с p.43-54
<http://journals.uran.ua/eejet/article/view/142621/144186>

13. F. Veliev,, Influence of elastic characteristics of raw cotton on the mechanics of nfeed rollers in the cleaners from small impurities. Восточно-Европейского журнала передовых технологий" 1/1 (97) (2019) .(jet.com.au) pp 33-40
<http://journals.uran.ua/eejet/article/view/154342/157063>

14. F. Veliev,M. N . Nuriyev, I.M.,Seydaliyev, T. Q. Safarova, A. A. Ağayeva, H. I. Hamidov Analysis of the operation of traverse mechanisms with scattering devices with the use of ASN. Man Made Textiles in India Vol. XLVII No. 2. 2019.pp43-49

<https://www.scopus.com/sourceid/16456>

15. F. Veliev,. Construction of a the oretical method for estimating the calculation of power used by feed rollers in the cleaners of raw cotton from fine debris EasternEuropean Journal of Enterprise Technologies, 4/7 (100) 2019.(jet.com.au) pp 46-53

<http://journals.uran.ua/eejet/article/view/174213/175743>

16. F. Veliev,. Construction of a theoretical method for evaluating kinematic and geometric parameters of rippers in the cleaners of raw cotton from large debris. EasternEuropean Journal of Enterprise Technologies 6/7 (102) 2019 pp 71-80

<http://journals.uran.ua/eejet/article/view/183864/185703>

17. F. Veliev,,Nuriyev M. N. Calculation of loss in tissues with variable density in the weft. Izvestiya Vysshikh Uchebnykh Zavedenii, Seriya Teknologiya Tekstil'noi Promyshlennosti, 2019, №3, (381): pp 96-99

18. F. Veliev,. Abdullayev U., Allahverdiyeva I. Determination of the size of movement of the drain thread in the formation of the loop on the surface of the terry. Izvestiya Vysshikh Uchebnykh Zavedenii, Seriya Teknologiya Tekstil'noi Promyshlennosti, , №4 (382) 2019 pp 93-97

19. F. Veliev,,Allahverdiyeva I .Hüseynova N. Классификация тканей с переменной плотностью в зависимости от раппорта плотности по утку. Izvestiya Vysshikh Uchebnykh Zavedenii, Seriya Teknologiya Tekstil'noi Promyshlennosti, , № 5 (383)2019 pp 49-53

20. F. Veliev,, A study of fibre bundles' formation regularities during the impact interaction of spikes with raw cotton particles. EasternEuropean Journal of Enterprise Technologies 4/1 (106) 2020 pp 72-79

<http://journals.uran.ua/eejet/article/view/209052/210244>

21. F. Veliev,,Abdullayev U. Allahverdiyeva I. Experimental determination of displacement of duck threads at the border of sections with different density on the duck. Izvestiya Vysshikh Uchebnykh Zavedenii, Seriya Teknologiya Tekstil'noi Promyshlennosti, , №5 1(385) 2020 pp 155-160

22. F. Veliev, Study of the influence of dynamics of working bodies of cotton-processing machines on the quality of cotton fiber. Eastern European Journal of Enterprise Technologies

23. F. Veliev, Kərimov H Mustafayeva E .Cəfərov E ., Safarova T Theoretical study of the grate-saw-type large-litter cleaner of the mounted type. Eastern European Journal of Enterprise Technologies 2/7(110) 2021 pp 68-76 <http://journals.uran.ua/eejet/article/view/229032/229266>

24. F. Veliev, Мустафаева Э., Mamontov A., V., Shevtsov V., Zinchenko S., Rud A. Development of a procedure for determination of damage to seeds and cotton fibers in cotton cleaning machines. EUREKA, Physics and Engineering 4/ 2 2021 pp125-133
<http://journal.eu-jr.eu/engineering/article/view/1944/1678>

II. Beynəlxalq nüfuzlü elmi jurnallarda nəşr olunan məqalələr, o cümlədən AAK - tövsiyə edilən dövrə elmi nəşrlər:

1. Велиев Ф.А. Оптимизация процесса торможения кулачков механизмов с кинематическим замыканием. Изв. АН.УзССР. Ташкент,1977г.№5 с.85–89
2. Велиев Ф.А. Условия работы привода бесчелночного станка ПТ–175–1 в период выбега Мех.тех. волок.матер, выпуск 222(28) Ташкент-1977,с 110-111
3. Велиев Ф.А.,Алимбаев Э,Ш, Стендовая установка для исследования кулачковых механизмов с кинематическим замыканием. Фан. «Теория механизмов и машин хлопкового комплекса» Ташкент–79, 1979 с 73-76
4. Велиев Ф.А Определения оптимальной фазы пуска ткацкого станка. Изв. АН Уз.ССР Ташкент 1980, №4., с82–84,
5. Велиев Ф.А., Исследования влияния динамики ролика на долговечность кулачковой пары батанного механизма ткацкого станка СТБ–216. Р.С. ЦНИИТЭИ легпищемаш. Москва 1980,. №7 с.5-8
6. Велиев Ф.А.Пути снижения износа батанных кулачков ткацкого станка СТБ-216. Р.С. ЦНИИТЭИ легпищемаш. Москва 1980. №11,с 8–11
7. Велиев Ф.А. Влияние кинематических параметров ролика и его размеров на износ. ДАН.УзССР, Ташкент 1980, №3, с 19–22,
8. Велиев Ф.А. Пути уменьшение износа в кулачковом приводе батана ткацкого станка ДАН.УзССР, Ташкент 1980 г №9 с 22–24,
9. Велиев Ф.А. Работа сил трения кулачковом приводе батана станка СТБ–216 Р.С. ЦНИИТЭИ Легпищемаш. Москва 1983, №3 с 6-8
9. Велиев Ф.А. Определение деформации главного вала станка СТБ – 216 и не установившемся движении. ДАН. УзССР, Ташкент 1984 №3 с16–18,
10. Велиев Ф.А. Определение оптимального радиуса ролика из условия его кулачковом приводе Изд.АН. Уз.ССР, 1985, Ташкент №1, с.39-41,
11. Велиев Ф.А Определение деформации главного вала станка СТБ – 216 и не установившемся движении. ДАН. УзССР, Ташкент 1984 №3 с16–18
10. Велиев Ф.А. А.С. 1249081 СССР Ткацкий станок1986 г. № 29

11. Велиев Ф.А. Устройство для выработки тканей с переменной плотности по утку. Р.С. ЦНИИТИ Легпищемаш, Москва 1986 №10 с.5–7,
12. Велиев Ф.А. Обеспечение стабильности натяжения нитей основы при выработке тканей переменной плотности. М.Р.С. ЦНИИТЭ Легпищемаш, Москва 1986 №11, с.7–8
13. Велиев Ф.А. Эршагов М. Распределение ударной волны в линейной – упругой текстильной нити. ДАН.УзССР, Ташкент 1988 №5 с 16–17,
14. Велиев Ф.А. Эршагов М. Изменение натяжения основы при выработке тканей переменной плотности переменной плотности по утку. ДАН. УзССР, Ташкент 1988 №7 с17–18
15. Велиев Ф.А. Изменение натяжения основы при выработке тканей переменной плотности переменной плотности по утку. Иваново, МЕЖВУЗ, сб, НАУЧ. трудов 1988, с50–54
16. Велиев Ф.А. Нормальный поперечный удар прямоугольным бруском по гибкой нити. Изв. АН УЗССР Ташкент 1989 №6 с 24–27
17. Велиев Ф.А. Ткацкий станок для выработки ткани переменной плотностью. Dərs vəsaiti Науч.техн.инфор. Госплана Уз.ССР, Ташкент 1990,с 20
18. Велиев Ф.А. Ткани переменной плотности и режимы ткачества при их производстве. Текстильной промышленности Москва, 1992, № 5 с 14 – 15,
19. Велиев Ф.А. Хасанова Н. Определение максимальных технологических параметров шелковых тканей с переменной плотностью по утку. «Фан.» АН Уз.Рес.«Проблемы механики» №5 – 1996 г.Ташкент с 51-54
20. Велиев Ф.А. Николаев С.Д. Микропроцессорное управление строением тканей переменной плотности на бесчелночных ткацких станках. Межвузовский сборник научных трудов Москва – 1996 г.с 56-63
21. Велиев Ф.А. Зубков А. Н.Распределение натяжения нитей на не подвижной скале ткацкого станка «SOMET» ««Проблемы текстиля», Ташкент 2005 г. №2 с35-37
22. Велиев Ф.А. Зубков А. Н. Расчет натяжение нитей основы на станке «SOMET» с учетом жесткости упругой системы. «Проблемы текстиля», Ташкент 2006. №3 с 60-63
23. Велиев Ф.А. Зубков А. Н. Определение деформации нитей основы между скалами на станке «SOMET», Проблемы текстиля», Ташкент 2006. №4 с 28-34.
24. VəliyevF.Ə., Sailov R. A. Xam pambıq buntunda istiliyin yayılmasının riyazi modeli. Elmi əsərlər, Az. Texniki Universitet. Bakı №3 2009, s 117-119
25. Велиев Ф.А., Саилов Р. А. Кинематический анализ кулачково-рычажных механизмов хлопкоочистительных машин. Nəzəri və tətbiqi mexanika.Bakı, 2008, №4,с 98-102
26. VəliyevF.Ə.. Sailov R. A. Pambıq laylarında istiliyin yayılmasının nəzəri tēiqiəd. Pambıq laylarında istiliyin yayılmasının nəzəri tēiqiəd Nəzəri və tətbiqi mexanika.Bakı,2009. № 3 s 24-27
27. VəliyevF.Ə., Sailov R. A. Quruma prosesinin xam pambığın komponentlərinin keyfiyyətinə təsiri. Nəzəri və tətbiqi mexanika.Bakı, 2011 № 3-4 s 20-23
28. Велиев Ф.А.,Коробаев Б.К, Сопротивление материалов, Dərslik Ташкент–2010, с 138
29. VəliyevF.Ə., Sailov R. A. Xam pambığın həcmi sıxlığının qızışma prosesinə təsiri. Az.Tex.Univ.Elmi əsərlər Bakı 2010, № 2, s 42-44

30. Vəliyev F.Ə., Sailov R. A. Xam pambığın qurudulması zamanı nəmliyin dəyişməsinin kinetikasının hesablama metodları. Nəzəri və tətbiqi mexanika. Bakı, №1-2 2011, s 65-68
31. Vəliyev F.Ə., Sailov R. A. Quruma sürətinin azalma qanununa uyğunluğu. Nəzəri və tətbiqi mexanika, Bakı, №2 2011, s 59-61
32. Велиев Ф.А., Саилов Р.А. Определение скорости сушки компонентах хлопка – сырца в слоях бунта с течением времени. Альманах сов, науки и образ, Тамбов 2011, №11, с 164-165
33. Велиев Ф.А., Саилов Р.А. Универсальное уравнение для расчета кинетики сушки хлопка сырца. Альманах сов, науки и образ, Тамбов, 2012, №12, с 61-63
34. Vəliyev F.Ə., Sailov R. A. Xam pambığın qızma ocağının buntun ümumi temperatura təsiri. Nəzəri və tətbiqi mexanika Bakı, 2012, №1, s 24-26
35. Велиев Ф.А., Гасанханов К.С. Диагностика и регулировка тормозных механизмов. Механика, журнал Гомель, 2012, №6 с31-34
36. Vəliyev F.Ə., Sailov R. A. İstilik agentinin quruma prosesinə təsiri AzTU Elmi əsərlər Bakı 2016 №3 s 119-121
37. Vəliyev F.Ə., Allahverdiyeva İ.F. Parçaların yeyilməyə dözümlülüyünün dayaq səthindən və digər ilkin parametrlərdən asılılığı. AzTU."Elmi əsərlər" 2016, Bakı №3, s 201-204
38. Vəliyev F.Ə., Allahverdiyeva İ.F. Geodeziya xətləri üzrə parçaların struktur formasının təyini "Nəzəri və Tətbiqi Mexanika." Bakı, 2016 № 3-4, s 91-95
39. Велиев Ф.А., Саилов Р.А. Универсальное уравнение расчета кинетики сушки хлопка-сырца. Естественные и технические науки, Москва, 2014 № 9-10
40. Велиев Ф.А., Саилов Р.А. Теоретические положения процессов воздухопроницаемости хлопка-сырца. Nəzəri və Tətbiqi mexanika Bakı, 2015, №2 s 46-48
41. Vəliyev F.Ə., Sailov R. A. Xam-pambığın komponentlərinin bərabər qurudulmasını təyin edən üsulun tədqiqi. Nəzəri və Tətbiqi mexanika Bakı, 2016, №2 s 45-47
42. Vəliyev F.Ə., Sailov R. A. Xam pambıq buntunda hava axının quruma prosesinə təsiri. Nəzəri və Tətbiqi mexanika, Bakı, 2016, №3 s.47-50
43. Vəliyev F.Ə., Sailov R. A. Xam-pambığın qurudulma metodu. Elmi xəbərlər .Qərb Univerisiteti Bakı 2016, №1 s 151-155
44. Vəliyev F.Ə., Sailov R. A. Azərbaycanca pambığın istehsalının və ilkin emalın perspektivləri. ADAU-nun Elmi Əsərləri.Gəncə 2016, №3 s 17-20
45. Vəliyev F.Ə., Sailov R. A. Xam-pambıq buntunun formalaşdırın mexanizmin parametrlərinin tədqiqi. Az.TU"Maşınşünaslıq" Bakı 2016, №1, s 57-61
46. Vəliyev F.Ə., Kərimov H.Q. Xam pambığın iri zibil təmizləyicilərində zərbə yüklənməsi və uçağanların yüksüzləndirilməsi proseslərinin qiymətləndirilməsi. ADAU-nun Elmi Əsərləri.Gəncə 2016, №5 s 47-49
47. Vəliyev F.Ə., Kərimov H.Q. Pambıq təmizləyici maşınlarda mişarlı barabanın dişlərinə bərkidilmiş pambıq uçağanlarının hərəkət tənliyinin tədqiqi. AME akademiyası "Xəbərlər məcmuəsi" Gəncə 2016, №3, s 102-105
48. Vəliyev F.Ə., Allahverdiyeva İ.F. Toxucu dəzgahında əriş sapların dartılmasının nəzəri tədqiqi. AME akademiyası "Xəbərlər məcmuəsi" Gəncə 2016, №4, s 158-164

49. Vəliyev F.Ə., Kərimov H.Q. Xam-pambiq təmizləyicilərində təmizləmə effektivinə təsir edən işçi bəndlərinin tədqiqi. AMEA "Xəbərlər məcmuəsi" Gəncə 2017, №2, s 127-131
50. Vəliyev F.Ə., Cəfərov E.H Dəyişən sturukturlu parçalarda arğaç sapların sıxlığına mal mexanizmin dinamikasının təsiri. Nəzəri və Tətbiqi mexanika Bakı, 2017, №1-2 s 50-54
51. Vəliyev F.Ə., Allahverdiyeva İ.F Toxucu maşınında əriş tənzimləyici diferensial mexanizmin bəndlərinin hərəkətinin tədqiqi. Maşınşünaslıq, AzTU, Bakı, 2016 tom 5, №2, s 56-58
52. Vəliyev F.Ə., Kərimov H.Q. Təmizləyici şəbəkədə ayrı-ayrı kolosniklərin təmizləyici effektivinin müəyyən edilməsi. ADAU—Elmi əsərləri, Gəncə 2017, №2, s 8-11
53. Vəliyev F.Ə., Kərimov H.Q. İri zibil təmizləyici maşınlarda kolosniklər arasındakı zonada uçağanının kinematik parametrlərinin tədqiqi. Xəbərlər məcmuəsi-AMEA Gəncə 2017, №4(70)-s 169-172
54. Vəliyev F.Ə., Kərimov H.Q. mexanizmin dinamikasının təsiri. Nəzəri və Tətbiqi mexanika 2017, Bakı, №1-2 s 50-54
55. Vəliyev F.Ə., Allahverdiyeva İ.F Əriş saplarının toxucu dəzgahda qırılma ehtimalının paylanma qanunu. AzTU. "Elmi əsərlər" Bakı 2017, №3, s 59-62
56. Vəliyev F.Ə., Гусейнова Н. Б., Мамедов Изменения линейной плотности ткани при изме. ADAU-Elmi Əsərlər –Gəncə, 2018 №1, s 14-18
57. Vəliyev F.Ə., Allahverdiyeva İ.F Toxucu dəzgahında əriş sapların qırılma ehtimalının tədqiqi. SDU 2018 "Elmi xəbərlər" Sumqait №1 s 56-58
58. Vəliyev F.Ə., Kərimov, H.Q., Cəfərov, E.N. Pambiq təmizləyici maşınlarda əlavə düzləndirici fırça tətbiqinin təmizləmə effektivinə təsirinin tədqiqi. Gəncə: Azərbaycan Texnologiya Universitetinin Elmi xəbərləri, – 2018. №4/27, – s. 35-38.
59. Vəliyev F.Ə., Kərimov, H.Q., Xam pambığın təmizlənməsi üçün kolosnik şəbəkə, Faydalı model üçün patent P 2020 2023, Azərbaycan Respublikası

III. Beynəlxalq konfranslarda məruzələr

1. Велиев Ф.А., Алимбаев Э.Ш., Экспериментальное исследование проскальзывание кулачкового привода батанного механизма ткацких станков. Тез. Докл. Всесоюзная научная конференция «Теория и практика бесчелночного ткачество» Москва, 1977, с 51-52
2. Велиев Ф.А. Уменьшение проскальзывание ролика в кулачковых механизмах с кинематическим замыканием. Тезисы научно-метод кон Сред, Азии и Казахстана Ташкент—1979, с 85
3. Велиев Ф.А. Устройства для выработки хлопчатобумажной ткани переменной плотности. Тезисы Докладов Всесоюзная научно-техническая конференция Москва 1990 с (100 -101)
4. Велиев Ф.А. Выработка ткани переменной на стан СТБ с помощью компьютера . Международная конф. «IMTEX – 89», г. Лодзь, Pоля с.17 – 19
5. Велиев Ф.А. Разработка технологии тканей переменной плотности по утку. ТЕЗ. Докл. «Современные технологии текстильной промышленности» Москва 1996 г. с 81-82

6. Vəliyev F.Ə.Fərzəliyev M.H Kinematik Analyses of the Com-Lever Mexanisms of the cotton-Cleanines Machines İzmir, Türkiyə İFToMM, 2010, c 337-339
7. Vəliyev F.Ə.Sailov R.A Влияние сроков уборки на количества и качество хлопка-сырца в Азербайджане EuropeanConference on Innovations in Technical and Natural sciences,. Austria,Vienna 2015. c54-57
8. Велиев Ф.А Джафаров Э. Н Анализ работ по изучению влияния на строение ткани заправочных параметров ее выработки. Eur.Conf.on Innovations in Technical and Natural Sciences. Austria,Vienna 2016. c116-118
9. Велиев Ф.А „Нурiev М. Н. Скорости сушки в компонентах хлопка-сырца. Eur.Conf. on Innov. in Technical and Natural Sciences. Austria,Vienna 2016.
10. Велиев Ф.А „Аллахвердиева И. Ф. Зависимости износостойкости от опорной поверхности и других исходных параметров ткани Меж.науч,прак,конф.Прорывные иннов.исслед, г,Пенза 2016, с 49-53
11. Велиев Ф.А „Керимов У.Г. Влияния профиля колосников на интенсивность выделения сорных примесей«Интернаука»Науч-прак,конф, Москва 2016 9(11) с 496-501
12. Vəliyev F.Ə.,Cəfərov.E.N, Məmmədov.V.S. Çoxəsnəkli toxucu maşınında əriş tənzimləyicinin dinamik modelinin tədqiqi. “Maşınqayırmada intellektual texnoloqiyalar”Beynəlxalq-konf.Bakı 2016.s 56-58
13. Vəliyev F.Ə.,Allahverdiyeva I.FToxucu maşının elastik yükləmə sistemi sərtliyininəriş saplarının deformasiyasına təsiri AzTU,“Maşınqayırmada intel.tex-ar.Beyn.elmi-tex.kon”..Bakı 2016.s 183-185
14. Vəliyev F.Ə.,Керимов У.Г. Mişarlı təmizləyicilərdə barabanla kolosniklər arası məsafənin çiyidin mexaniki zədələnməsinə və sərbəst liflərin əmələ gəlməsinə təsirinin tədqiqi. AzTU da Beynəlxalq Elmi-Praktik konfrans 1-ci hissə, Gəncə, 2017, s. 218-219
15. Vəliyev F.Ə.Kərimov, H.Q., Cəfərov, E.N. Azərbaycan Texnologiya Universiteti Qida və yüngül sənayenin aktual problemləri Beynəlxalq elmi praktik konfransın materialları. – Gəncə: – 2019, – s.109-111

IV.Tədris vəsaitləri

- 1.Велиев Ф.А ., «Прикладная механика нити и ткани» для магистров по специальности М540503 Технология трикотажа, М540503 Технология производства тканей. 2000 г. Ташкент. Dərs vasaiti. s 60
2. Велиев Ф.А «Прикладная механика нити и ткани» для магистров по специальности М540503 Технология трикотажа, М540503 Технология производства тканей. Ташкент. Dərs vasaiti. 2000 г. s 38
3. Велиев Ф.А. «Планирование эксперимента» для магистров по специальности 5A540502 Технология ткацкого производства. г. Ташкент. Dərs vasaiti. 2002 s 54
4. Велиев Ф.А. , Коробаев Б. К. Сопротивление материалов. Dərslik Ташкент–2010, с 138
5. Vəliyev F.Ə.Sahənin ümumi texnologiyası. Dərslik, Bakı: “İqtisad universiteti”nəşriyyatı, , 2012 , s 216
6. Vəliyev F.Ə.Pambığın ilkin emalı avadanlıqlarının təmiri. Dərslik, Bakı: “İqtisad universiteti”nəşriyyatı,, 2012,s 254

7. Vəliyev F.Ə. Texnoloji avadanlıqların təmiri. Tədris proqramı, Bakı, “İqtisad universiteti” nəşriyyatı 2012, s 18
8. Vəliyev F.Ə. Texnoloji avadanlıqlar. Tədris proqramı, Bakı: “İqtisad universiteti” nəşriyyatı: “İqtisad universiteti” nəşriyyatı, 2013, s 8
9. Vəliyev F.Ə. Pambığın qurudulması. Tədris proqramı, Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2013, s 18
10. Vəliyev F.Ə., Texnoloji maşınlar. Dərslik, Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2015, s 376
11. Vəliyev F.Ə. Hüseynov V.N, Sailov R.A.. Pambığın qurudulması. Dərslik, Bakı, “İqtisad universiteti” nəşriyyatı 2015 s 188
12. Vəliyev F.Ə. Təbii liflərin istehsalının texnoloqiyası və avadanlıqlar. Tədris proqramı, Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2016 s 18
13. Vəliyev F.Ə.. Təkrar emalın müasir texnoloji prosesləri. Tədris proqramı, Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2016 s 14
15. Vəliyev F.Ə. Sahə maşınların layihələndirilməsi. Dərslik, Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2016, s 254
16. Vəliyev F.Ə. Təbii liflərin istehsalının texnoloqiyası və avadanlıqları. Dərs vəsaiti, Bakı, “İqtisad universiteti” nəşriyyatı 2017 s 92
17. Vəliyev F.Ə. Təkrar emalın müasir texnoloji prosesləri. Dərs vəsaiti, Bakı: Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2017 s 89
16. Vəliyev F.Ə. Rajapov I.K Xammal və məhsulun keyfiyyətinə nəzarət. Tədris proqramı, . Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2017, s 34
17. Vəliyev F.Ə. Fərzəliyev M.H. Yunun ilkin emalının texnoloqiyası və avadanlıqları. Dərs vəsaiti, Bakı: “İqtisad universiteti” nəşriyyatı, 2018 s 92
18. Vəliyev F.Ə., Hüseynov V.N Sahə müəssisələrinin layihələndirilməsi. Dərs vəsaiti, Bakı: “İqtisad universiteti” nəşriyyatı, – 2019, s 115

